



[Azərbaycan slam Partiyası Beynəlxalq Qəds Günü ilə bağlı məhəmməd tədbiri keçirdi](#)

.Tədbirdə ikinə tanınmış ruhaniləri, ictimai-siyasi xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

.Arannews- AP Beynəlxalq Qəds Günü ilə bağlı məhəmməd tədbiri keçirdi. Tədbirdə ikinə tanınmış ruhaniləri, ictimai-siyasi xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Məbark Rəməzan ayının sonunda cümə günü dnyanın kəşf yerlərində, xüsusilə İslam alimində Beynəlxalq Qəds Günü kimi qeyd edilir.

Təməli 1982-ci ildə byk İslam inqilabının rəhbəri imam Xomeyni tərəfindən qoyulan Qəds Günü, hər il dnyanın müxtəlif ölkələrində elmi diskussiyalar, konfranslar, mitinqlər və aksiyalar formasında qeyd edilir. 60 ildən çoxdur Fəstinqin xalqına qan udduran və müsəlmanların ilk qibləsi sayılan Bəytul Məqədsi əl əlində saxlayan sionist sərəil rejiminin cinayətlərini etiraz olunur.

.Qəds Günü mənəsbəti ilə Azərbaycan slam Partiyası paytaxt Bakıda gənə tədbiri keçirib. Tədbirdə Azərbaycan Respublikasının tanınmış ruhaniləri, ictimai-siyasi xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir ilk növbədə Allah kəlamı məqəds Qurani-Kərimin oxunuşu, Dövlət Himninin səsləndirilməsi ilə aq elan edildi.

Tədbirin moderatoru ilahiyyat alimi Emil Rəhilolu ilk növbədə Beynəlxalq Qəds Günü mahiyyətində, sionist rejiminin Fəstinqin xalqına bəna gətirdiyi qətləmələrdən, Qəds və Qarabən ortalıq problemlərindən dand.

.Sonra tədbir iştiraklarına slamin Səsi tərəfindən hazırlanmış video arxiv nümayəndələri tədirildi.

.Bundan sonra x n sənə AP-in sərə vzi Həc İham liyev verildi. İlahiyyat dövti qəbul edib tədbir tərif buyuran bətnə qonaqlara təkkərən bildirib. Bu gəl ayda edilən ibadət və duaların Allah dərğahında qəbul olunmasın dilyib.

Həc İham liyev qeyd edib ki, İslam inqilabının rəhbəri imam Xomeyni məbark Rəməzan ayının sonunda cümə günü Qəds Günü elan edib.

Qəds Günü zəlm, daldsızlıq mruz qalan insanların gəndr. Ona gərə d, zəlmədən, ialdən ziyət kən bətnə br" vladlar bu gənd m dəfi olunmalıdırlar. Azadlıqsevər və dald cərəs olan insanlar zəlm qar z etiraz "səslərini ucaltmalıdırlar.

xəna davam edən ilahiyyat, imam Xomeyninin "Qəds Günü" n əhm də slam gənə elan etdiyini vurulayb. Lakin imamın bu gənə tək slam rivişi ilə məhdudlaşdırılmadın qeyd edib imam Xomeyni buyururdu: "Bu gənə tək slamın yox, milliyyətində, qidsində, məzhəbində əsl" "olmayaraq bətnə zəlm mruz qalan insanların gəndr.

Həc İham liyev bildirib ki, imam Xomeyni "Qəds Günü" nə slam gənə elan etsə d, bunu riviş ilə məhdudlaşdırılmadın. Yni zəlm mruz qalan qeyri millətlərin də bu gənə m dəfi olunmasın vacibliyini bəyan etdi. Bunu dini və insani vəzifə kimi sciyyələndirdi. imam Xomeyni bir cəmlə ilə "Qəds Günü" n əhmliyyətini və vacibliyini elan etdi.

İlahiyyat aliminin sərəlrin gərə, slam briyyət n sədt dölə bir din kimi gəndrilib. İnsanlara həqiqi yaam tərzini tələqin edir: "Bu gənəki gənə slam əlmi yenidən canlandır və z əməlinə yaadr. slam dini həttə "qeyri-məsləmana bəllə zərə qdr zəlm verəyi qadaan edir.

Sionist rejiminin bir sərə yaxındır ki, Fəstinqin xalqına qar zəlm etdiyini dəyn Həc İham liyev, dnyanın buna susqun yanadın təssəflə vurulayb.

Sionist rejimi qadınlara, uaqalara zəlm edir və bu fəstinq-fəsadın zənə haqlı sayır. imam Xomeyni "Qəds Günü" n əl bir vaxtda elan etdi ki, insanlar sküt iində idilər. Bərə həlli haqqı-bətəlin yerini şəhv

salaraq zalm-mzlum, mzlum is zalm kimi qbul edirdi. mam Xomeyni bel bir gnd ayaa qalxaraq Qds Gnn elan etdi. nсанlar mvcud skuta son qoymaa ssldi. Hal-hazrda bu dnc btn dnyada z yerini tutub. "Qds Gn" nn mahiyyatini drk edn insanlar zlm qar z etiraz sslrini . "daha ox ucaldrlar

lahiyyat qeyd edib ki, skut mntiqinin fsadlarnn nticsidir ki, bu gn raq, Suriya, fqanstan, Azrbaycan v digr mslman lkri ial rejimlrin zlmlrindn ziyat kir: "Mhz hmin skutun nticsidir ki, bu gn Azrbaycann 20 faiz torpaqlar ial altndadr. gr vaxtnda insanlar skutu pozaraq z haqqlarn tlb etmyi bacarsaydlar , bu gn torpaqlarmz ial edilmzdi. Lakin artq slam mmti, azad dncli insanlar z hquqlarn drk edrk, zlm qar mbariz aparrlar. mid edirik ki, qsa . "zamanda btn slam torpaqlar ialdan azad edilck. Bu gnn yaxnda olduuna inanrq

Sonra xx n sz ilahiyyat-filosof, DEVAMM sdri Hac lqar brahimoluna verildi. lqar brahimolu .x zaman bildirdi ki, Qds Gnn qeyd edilmsi artq Azrbaycanda bir nny evrilib

Qds Gnn tsis edilmsi il bal qrarn ox mhm v hssas bir zamanda verildiyini sylyn lqar brahimolu, "bir ne srlik intibah dvrndn sonra dnya artq el hesab edirdi ki, din v imanla bal mvzu bitib. Dnya insan n yalnzi iki sa v sol dncnin mvcudluu dnldr. Liberal tfkkrl marksist :tfkkrl dnyann btn mslrlinin hll etmk istyirdilr", - dey bildirdi

Bel bir zamanda byk slam nqilabnn rhbri mam Xomeyni v onun byk xsiyyati n ali tbbsl v "stratejli addmlarla meydana xd. mslman alminin n byk mrcsi olaraq btn mslmanlarn oruc olduu, Qdr geclrindn xdqlar v mqdds cm gnn Qds gnn tyin etdi. Sanki bununla bir aylq ilahi mnvi ziyaftdn xm mslmanlara ar vardr ki, ey Allah qona sn bu addmla sbuta yetirki, trki dnya deyilsn. Yni sn siyasi v ictimai tqvan da yaamalsan. Qds Gn hr bir halda mslman mmtinin mqddaratnn nvbti mrhl n myyn ediln bir gndr. Gnn trifini n gzl formada mam Xomeyninin z trif etmidi. O byanlarda bildirmidir ki, Qds Gn eyni zamanda slam ".gndr

Bundan sonra x n Qaraba Azadlq Tkilatnn sdri Akif Naya verildi. QAT sdri x zaman btn mslmanlara vhdtd v birlik arzuladn syldi. "Dnyann reall bundan ibartdir ki, artq dnya blnb v bizlr d blnn dnyada z yerimizi tapmalyq. Artq Qaraba problemi il bal da dnya blnb v xristian dnyas bu msl il z mvqeyini aq akar formada nmayi etdirir. Bizlr d bel bir raitd Qarabala bal xristian dnayasnda he bir dstk gzly bilmrik. Almaniyann qondarma ermni soyqrm il bal qanun layihisini qbul etmsi, Roma Papasnn Ermnistana sfr edrk eyni il ial Sarkisyan kimi danmas deyilnlr n byk sbutdur. Bu baxmdan Azrbaycan n yaxn mtfiqlrini mslman dnyasnda axtarmaldr. Aprel aynda ba vernlr d bunun bariz nmunsidir. Qds Gnn ".mahiyyati d bundan ibartdir ki, mslman dnyas btlrk z problemlrini birg hll etmlidirlr

Tdbird sonra x n sz ruhani alim Hac Srdar Hachsniy verilib. lahiyyat xna Allah klam il balayb. Allah Qurani Krimd z Rsuluna(s) (peymbr) xitabn buyurur: "Sn z amalndan, dinindn, Allahn prinsiplrindn vaz kemyn qdr, yhudilr v xristianlar sndn raz qalmayacaqlar. gr sn btn bunlardan vaz kesn onlar snl razlaacaqlar". Allah buyurur: "Bunlarn sizinl davas, ".qidniz, ideologiyanz, dininiz v varlnza grdir

xna davam edn ilahiyyat bildirib ki, mam Xomeyni Qds Gnn elan etmkl btn dnyan slami qardalq prinsipi sasna ynltny ald. Qds Gnd mslmanlarn bir yer toplaraq z mvqelrini aydn kild ortaya qoymaqlarn istdi. Qdsn v onun timsalnda ial ediln btn mslman .torpaqlarnn zbt edilmsi il barmayacaqlarn dil gtirdi

Hac Srdar Hachsni qeyd edib ki, bu gn masir silahlarn v byk gclrin kmyin arxalanan lkrl asanlqla istnilr torpa zbt ed bilirlr: "Bir ne onilliklrd ki, iala mruz qalan Flstin xalqn dmn yormaq istyir. z torpann zbt edildiyinin ahidi olan v yalanan insanlarn dnyadan kmsini, bellikl d gln nslin ialla bardn grmk istyir. Bununla da, ial zbt etdiyi torpaqlar znnkldirmy alr. Lakin imam Xomeyni "Qds Gn" n elan etmkl hm flstinlilri, hm d dnya insanlarn oyan

xttin kdi. Br vladlarna byan etdi ki, gr slami qardalq prinsiplri sasnda hr trfdn tklnmi Flstin xalqna kmk olunmasa, iallq meyllri daha da artacaq. mam Xomeyni mslmanlar birliy, vhdtd ssldi. Biz mslman olaraq mam Xomeyninin bu arn dyrlndirmliyik v slami qardalq prinsiplrin ml etmliyik. Bu gn biz dnyaya n qdr tolerantlq nmayi etdirsk, n qdr yhudilrin mnafeyin xidmt gstrsk, n qdr milltimizin boazndan ksib byk gclrin qarmlarn doyumaa alsaq da, onlar haql durumumuza uyun qrar vermycklr. Bu gn mslman xalqnn yetrinc ziyals, mtfkkiri, dyn sgrlri var. Mslmanlarn yegan mhtac olduu dyr onlarn mmt olaraq "birlmsi v z mnafeirin qorumasdr

Tdbird x n sz veriln AP Qadnlr urasnn sdri Nvrst brahimova mbark Ramazan aynn brktindn v bu ayda ilahi rhmtin n geni formada bndlrinin halna amil olmasndan dand. O, bildirdi ki, bu ayda Allah znn n ziz qullarndan olan Hzrti mam li()-m hadt rbtii il zn qovudurub. Mhz o byk xsiyytin hadtinin bu ayn n mqdds geclrin tsadf etmsi, mbark " .Ramazan ayna da xsusi bir zllik verir

Sonra x n sz Msavat Partiyasnn kemi baqan, tanmm siyasi xadim sa Qmbr verildi. sa by, x zaman mbark Ramazan aynn fziltindn v bu ayn insanlara bx etdiyi mnvi dyrlrdn dand. O, bildirdi ki, Azərbaycan xalq znn tin vaxtlarnda bel

daima dini dyrlrini qoruyub saxlayb. V eyni halda Azərbaycan xalqnn urund v ryind mqdds xslrin, mmin insanlarn hrmti yxsk olub. Mqdds ayn gnrlri il bal btn mslmanlara sadt v xo arzularna qeyd edn sa Qmbr, Allahdan oruc tutan xslrin hr birinin oruclarann qbul .olunmasn dildi

Tdbird sz alan Vtnda v nkiyf partiyasnn sdri li liyev mbark Ramazan aynda bel bir tdbiri rsy gtirdiklri n tkilatlarla tkkrn bildirib. Partiya sdri qeyd edib ki, knardan baxdqd dnyada ba vern proseslrin iqtisadi, etnik, mdni mahiyyt ksb etdiyini grmk olar. Lakin hadislrin drinliyin getdikd dnyada ba vern toqqumalarn dini hmyyt ksb etdiyi mlum olur. Bu toqqumalarn sbbi is slamn gncd v stnlynddir. Dnyan idar ednlr anlayr ki, slam iri .addmlarla insan zkasn zbt etmy qadirdir

li liyev bildirib ki, slam Partiyasnn keirdiyi tdbir dnya mslmanlarnn n mqdds yeri olan Qdsn ialn yenidn briyyt xatrladr v gndm gtirir. Partiya sdri Qaraba probleminin d dini mahiyyt ksb etdiyini diqqt atrdr. Qaraban ial ediln mslman torpa olmasn dnyaya atrdmayacamz tqdird, trfdarlarmzn saynn az olacan, qlbnin is uzaqlaacan vurulayb. slam .mmtinin bir olmas il qlbnin yaxnlaacana diqqt kib

Tdbird A partiyann sdri Tural Abbasl da x edrk Ramazan aynn mslmanlarn hmryliyi baxmndan ox byk hmiyyt ksb etdiyini deyib. Tezlikl Flstin, Suriya, raq, Azərbaycan v digr ialda olan mslman torpaqlarann azad edilmsini arzulayb. Bu cr iftar tdbirlrinin hmin torpaqlarda tkil olunmasn dilyib./islaminsesi